

"LƏZGİNKƏ" - DOSTLUQ RƏQSİ

(Adlı-sanlı ansamblın 60 illiyinə)

Dünyaca məşhur "Ləzginka" mahnı və rəqs kollektivi 1958-ci ildə görkəmli xoreoqraf, istedadlı baletmeyster, SSRİ Xalq artisti Tanxa Izrailov tərəfindən yaradılmış. Ansambl artıq yarım əsr dən çoxdur ki, səhnədədir. Amma bu, rəsmi yubileydir. Əslində, ləzgi rəqsinin yaşı xalqın formalaşış, təşəkkül tapıldığı gündən hesablanmalıdır. Axi xalqla birgə onun rəqsi və musiqisi də yaranır və inkişaf edir.

Rəqs sənəti tariximizi, milli-mənəvi dəyərləri özündə ehtiva edən və əsrlər boyu nəsildən nəslə ötürülməklə qorunan tükənməz xəzinədir. Büyükdən Atilla hələ 1500 il əvvəl deyib ki, millatı məhv üçün onun musiqisini və rəqsimi elindən almaq kifayətdir. Etnoqrafların elmi araşdırılmaları sübut edir ki, qədim və zəngin ənənələrə malik milli rəqs sənəti öz mənbəyini min illərin o tayından götürür. Tarixi məxəzlərə istinad edən mütəxəssislər ləzgi rəqslərinin manşayını Qafqaz Albaniyası dövrü ilə əlaqələndirirlər. Görkəmli tarixçi, professor Mahmud İsmayılov "Şənin ulu baban" əsərində göstərir ki, Samur çayı axarının dağlıq hissəsində məskun olan leg tayfaları müasir ləzgilərin ulu babaları olmuşdur. Deməli, alimin fikrinə əsaslanısaq, leg tayfalarının kollektiv şənliliklərini ləzgi rəqslərinin ilk nümunələri saymaq mümkündür. Ləzgi xalqının qədim eposu "Şərvili" qəhrəmanının gözəl "Ləzginka" oynadığı haqda dastanda aydın göstərilmişdir. Hətta bədxahlar Şərvilinin büdrayıb yixiləsi üçün ayaqları altına sürüşkən maye tökməkdən belə çəkinməmişlər.

Rəvayətə görə, şah oğlu Şah Abbas sevdiyi uca dağlara (sonralar şərfinə Şahdağ adlandırılmışdır) seyrə çıxanda nədənsə cavan bir oğlanı çarmixa çəkdirmək qərranna gəlir. Və ondan son arzusunu xəbər alır. Yaraşılıq şübhəsi baş əyib təzim etdiyindən sonra xahişini şahə çatdırır:

- Hökmdar, icazənizlə hüzurunuzda rəqs etmək istardım.

Şah Abbas rəqslərlə əylənməyi çox xoşlardı. Rəqqas və rəqqasələr hər zaman əmrinə müntəzir olardılar. Müxtalif xalq rəqslərinin ifa edilməsinə üstünlük verilərdi məclislərdə. Buna görə də gəncin rəqs arzusunu həyata keçirməyə razılıq verir. Əmr edir ki, yaşıl düzə



(deyilənə görə, o vaxtdan bura Şahdüzü adlanır) meydan qurub, musiqi çalsınlar. Gənc oğlan elə şövqlə, elə fövqəltəbi oynayır ki, şahin, neçə deyərlər, ağızı açıla qalır.

Bir də görürələr ki, yanında əyləşib tamaşa edən qızı qeyri-ixtiyari meydana çıxır və başlayır oğlanla rəqs etməyə. Şah özündən xəbərsiz əl çalmalı olur və bir azdan arvadı Şahnambatla (Şahdağdan başlanan çaylardan birinə sonralar verilən ad) rəqsə qoşulur. Alqış səsləri gül-çiçəkli düzəldə, sərt qayalarda əks-səda verir. Bu xoş səhnəni görən camaat da qol götürüb oynamaqdan özlərini saxlaya bilmir.

Oynaq rəqs Şah Abbası ovsunluyır, öz mənfur niyyətindən əl çəkməyə məcbur edir, ürəyindəki lütf və mərhəmətinə artırır. Beləliklə, edam günü əsl şənliyə, toy-bayrama çevirilir.

- Rəqsin çox xoşuma galdi, ürəyimə yatdı, səni bağışlayıram, cavan oğlan, — şahin üzündə təbəssüm görünür. Oğlunu məmləkətindən baş rəqqas təyin edir, qıymətli pal-paltar və hədiyyələrlə mükafatlandırır və qızını ona əra verir...

Qədim və zəngin tarixə malik rəqsin xilasedici məramına, əfvedici missiyasına, oynatmaq və eşqi cuşa qatırmak gücünə fikir verirsinizmi?

Ela bu yazını qələmə almağıma səbəb də məşhur milli rəqslərimizdən biri olan "Ləzginka"ya olan sonsuz maraqlı və sevgim, bu rəqs havasının həvəskarı, yorulmaz ifaçısı, tədqiqatçısı və təlibatçısı olmayımdır. İnanın, mövzu üzərində işləyərkən hərdən bir qələmimi qoyub, rəqs edib, sonra yazımın ardını davam etdirmişəm. Başqa sözlə desəm, gah alım, gah da ayaqlarım "Ləzginka" yazıb.

"Ləzginka" rəqsinə böyük maraqla tamaşa edən ulu öndər Heydər Əliyevin qürurverici sözlerini xatırlayıram: "Mən Dağıstan xalqlarının gözəl rəqslərinə dəfələrlə baxmışam. Ancaq "Ləzginka" adlı-sanlı ansamblıdır. Bütün dünyani dolaşan kollektiv bu gün də öz ustalığını

qoruyub saxlaya bilmüşdür".

Azərbaycan Sovet Ensiklopediyasının VI cildinin 221-ci sahifəsində oxuyuruq: "Ləzginka", "Ləzginka" – ləzgi xalq rəqsi. Qafqaz xalqları arasında geniş yayılmışdır. "Ləzginka" kişilər tərafından tak və ya qadınla qoşa rəqs edilir. İki kişi tərafından ifa olunduqda rəqqasların cəldiyyini, virtuozluğunu, xoreografik məharətini nümayiş etdirən yarış-rəqsə çevrilir (çox vaxt xəncərlə ifa olunur). Melodiyası ritmik, dinamik və yüngüldür. Musiqi ölçüsü 6/8 (2/3) tempi cəddir. Ləzginkanın ritmi əsasında iri və kiçikhäcmli instrumental əşərlər yaradılmışdır (M.Qlinka, A.Rubinsteyn, A.Borodin, Niyazi, T.Quliyev, R.Hacıyev, C.Rüstəmov və b.). Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi bəstəkar Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi" (1932) əsəri saxlanılır.

"Ləzginka" Türkiyədə "Şeyx Şamil rəqsi" adı ilə məşhurdur. Gürçülər ona "Lekuri", farslar "ləzgi", ruslar, Dağıstan xalqları (avar, dargi, lək və s.) "Lezginka" deyirlər. "Ləzginka" Azərbaycan musiqisində də populyarlığını qoruyub saxlaya bilmüşdür.



Ləzgilər gəldikdə isə, onlar rəqsi "Lezginka" ilə yanaşı, hamçinin "Cəld rəqs", "Tullanın rəqs", "Qartallar rəqs" və s. adlandırmırlar. Hər necə adlandırsalar da, o saat bilirlər ki, söhbət öz doğma xalqının sevimli rəqsindən gedir. Belalılıkla, rəqs bütün dünyada yayılıb, planetin ən ucqar ölkələrində belə məşhurdur. Və çox sevildiyindən hər xalq ona özünün milli-ənənəvi elementlərini, koloritini daxil etmişdir. Beynəlxalq ideyalı "Ləzginka" xalqları arasında körpü rolundadır, hər cür milli, inzibati dövlət sərhədlərini asanlıqla aşaraq səmimi münasibətlərinin daha da möhkəmlənməsində böyük rol oynayır və gözəl bəhralarını verir. Bu rəqsin ritmik əsasını bir çox millatların rəqs melodiyalarında, xalq mahnılarında hiss etmək də o qədər çətin deyildir.

Deməli, "Ləzginka" müasir dövrə zəngin mədəni irsimizin və musiqi-rəqs mədəniyyətimizin, milli mədəni kimliyimizin ayrılmaz bir parçasıdır. Başqa sözlə, ləzgi xalqının rəqs mədəniyyətinin tacı və zirvəsidir desək, səhv etmərik. O, bu gün də millatları birləşdirən, sülhə, barışğa, birliliyə və əmin-amanlığa çağırıb elçidir. Xalqlar arasında dostluq simvolu, qardaşlıq himni kimi səslənən çox ecazkar cəzibə qüvvəsidir.

"Ləzginka" rəqsində əvvəlcə sahnəyə rəqqaslar çıxır, sonra onların sayı qədər rəqqasələr. Bir neçə dövrə vurduqdan sonra rəqqasələr salonu tərk edirlər. Və rəqsin ən maraqlı məqamı başlanır. Aramsız mu-

Azərbaycanda rəqslə tanınan bölgələr çoxdur. Dağlar qoynunda yerləşən Qusarın da özünəməxsus yeri var. Yaqın ki, qusarlardan "Ləzginka" rəqsində əlliklə qalban bağlılığı hamiya bəllidir. Bu elda rəqssiz şənlək, toy-düyün təsəvvür etmək belə mümkün deyil. Ümumiyyətlə, hər bir qusarının qalbi "Ləzginka" üstündə köklənib. Qusar rayon Mədəniyyət Sarayı karşısındaki meydanda "Ləzginka" milli rəqsi şərafına monumental abida ucaldılması heç də təsadüfü sayılmaz. Ləzgi xarakterinin bədii ifadəsində rəqs sənətinin rolunu qeyd etmək xüsusi vacibdir. Qusarda el arasında belə deyilir ki, ləzgi uşaqları hələ beşikdə iken rəqs etməyə başlayırlar. Musiqi çalınanда körpənin əllərini yuxarı qaldıraraq ayaqları ilə müxtəlif hərəkatlar etməsi heç kəsəd təaccüb doğurmamalıdır.

Ötən illər ərzində "Ləzginka" ansamblı Rusiya, Fransa, Almaniya, Türkiye və başqa ölkələrdə qastrol saflarlarında olub, ayrı-ayrı xalqların tamaşaçıları arasında respublikamızın milli-ənənəvi dayərlərini ləyaqətlə təmsil edib. Hər səfar, hər çıxış "Ləzginka"ya yeni uğur gatmış, hər dəfə vətənə festivallar qalibi və ya laureati kimi qayitmışdır.

1967-ci il Moskvanın Kreml Qurultaylarında VI Ümumdünya gənclər festivalı keçirilir. Bədii rəhbəri istedadlı rəqqas Qəni Qəniyev olan Qusar rayon "Ləzginka" rəqs ansamblının çıxışları paytaxt tamaşaçıları tərafından hərəkətlə qarşılınır. Qəni Qəniyev, Qənfət Həzərova, Nina Məmmədova qızıl medala, Mürsəl Əhmədov, Mixail Yelizarov gümüş medala layiq görürlər. Mafar Baxışov, Dodik Şaləmiyev, Tahmina Bağırova, Hacılı Əhmədov kimi solistlər yüksək peşəkarlıq nümayiş etdirərək, sənətsevərlərin rəğbatını qazanırlar.

Zaman ötür. El-obada böyük hörmət, məhəbbət sahibi olmuş, xalqımıza başuculuğu gatmış, mahir rəqs ifaçısı, ustad sənətkar Qəni Qəniyev artıq bir neçə ildir aramızda yoxdur. Qusarlılar bu unudulmaz rəqqasın işqli xatirəsini daim yad edir, ona Allahdan rahmat dilayırlar.

Hazırda Qusardakı "Ləzginka" folklor rəqs ansamblının 15-ə yaxın üzvü var. Hamısı ümidi verici, perspektivli gənclərdir. Rayonda keçirilən bayram və şənliklərdə, mədəni-kütləvi tədbirlərdə uğurla çıxış edir, tamaşaçı sevgisine sahiblər, özünəməxsus geyim forması, rəngarang musiqi proqramları ilə seçilirlər.

Ansamblın bədii rəhbəri, Dağıstan Dövlət Mədəniyyət və İncəsənat Akademiyasının məzunu, istedadlı rəqqas Radik Niftiyev deyir: "Ləzginka" – qarmonun və zərb aləti nağaranın müşayiatı ilə ifa olunan çox oynaq ən məşhur milli rəqslərdəndir. Rəqsə son dərəcə gözəl plastika, şux dinamika, cəldlik, çeviklik sərgiləyən rəqqaslar hiss və hayacanlarını "assə" sözü ilə ifadə edirlər. Rəqqasların ifasını izləmək adama xüsusi zövq verir. Qadınlar sanki qu quşları kimi sahnədə vüqarla süzürərlər, cigitlər isə xəncərləri ilə paları elə məhərətlə ifa edirlər ki, qol qaldırıb oynamaq həvəsinə qarşı çıxməq qeyri-mümkündür. "Gərək adəmin hər ayağında min şeytan otursun ki, "Ləzginka"da belə mükəmməl qaydada rəqs edə bilsin", – deyən fransız yazıçısı A.Düma (ata) necə də haqlı idi.

"Ləzginka" rəqsində əvvəlcə sahnəyə rəqqaslar çıxır, sonra onların sayı qədər rəqqasələr. Bir neçə dövrə vurduqdan sonra rəqqasələr salonu tərk edirlər. Və rəqsin ən maraqlı məqamı başlanır. Aramsız mu-

sıqı çalınır. Rəqqaslar bir-birinin ardınca naya qadir olduğunu, rəqs texnikasını, virtuozluğunu, özüllünü və ustalığını nümayiş etdirirlər. Daha çox müddətdə gözəl rəqs edən qalib adını qazanır. Hami onun adını sıxır, səmimi qalbdən təbrik edir.

Mərasim şənliliklərində subay oğlan və qızlar bir-birini gözaltıylərlər. Gənc oğlan him-cimlə, göz-qasa "danışır", seçib bəyəndiyi qızı rəqsə dəvət edir. Hissələrini rəqslə bildirir. Rəqs müddəti qızın iradəsindən asıldır. Qız istədiyi an rəqsi bitirib çıxıb gedə bilər. Oğlansa sağ əlini ürəyinə qoyub, azca ayılarak ona rəqsa görə təşəkkürünü bildirir.

"Ləzginka"da bəzə qadağalar da mövcuddur. Belə ki, rəqs edərən oğlan tərəf-müqabili qız çox yaxınlaşmamalı, hətta paltarı ilə ona toxunmamalıdır. Əks halda bu, qız tərəfinin kişilərini qıcıqlandırır, təhqir kimi başa düşülür. Və belə hal çox zaman xoşagalmaz sonluqla qurтарır.

Bəli, Radik bir qusarlı kimi bu rəqs üzərində köklənib. Bütün varlığıyla, ruhuyla, qalbıyla "Ləzginka"ya bağlanıb. Doymur, yorulmur rəqs oynamaqdan. Onlarla rəqqasın formalaşmasında əməyi dənilməzdir. Neçə-neçə saflar yoluñ gözlayır. Fərəh hissi ilə sabahə baxır və inanır ki, rəqs kollektivinin gələcəyi dəha işqli olacaq. Sevinir ki, ansamblın uğurlarında, şöhrətlanmasında onun da zəhməti vardır. "Ləzginka" qədim kökə, milli mənəviyyata, milli yaddaşa malikdir. Rəqsi qorumaq, galəcək nəslə çatdırmaq müqəddəs borcumuzdur. Axi olmaz "Ləzginka" milli sərvətimiz, qan yaddaşımızdır. Bu rəqsə qəhrəmanlıq, vətənpərvərlik, cəsurluq, məgrurluq, məhabbat motivləri çox güclüdür".

"Ləzginka" ansamblı "Uşaq folkloru", "Azərbaycan – doğma diyar", "Bölgələrdən paytaxta" devizi altında Bakıda keçirilən respublika festivallarında uğurla iştirak etmiş, çıxışları sürəkli alqışlarla müşayiat olmuş, diplom, müxtəlif mükafatlar almış, laureat adını qazanmışdır. Şimal zonası üzrə keçirilən müsabiqələrdə dəfələrlə birinci yera layiq görülb, qiyaməli hədiyyələrə sahiblənib.

"Ləzginka" AzTV, Space, ATV, həmçinin qardaş Dağıstan, Türkiye televiziya kanallarında da uğurla çıxış etmiş, tamaşaçılarında xoş təssürat yaratmış, milli rəqslərin tanıdlıq göstərmişdir. Kollektivin üzvləri xarici ölkələrə saflarları zamanı Qusarda hazırlanmış al işlərini, toxuma aşyaları özləri ilə götürməyi unutmur, konsert, görüşlər zamanı onları hədiyyə kimi verir, bununla mədəniyyətimizin digər sahələrini də təhlükə edirlər. Bütün bunlar respublikamızda multikulturalizmə böyük əhəmiyyət verildiyini, ayrı-ayrı xalqların, etnik qrupların sülh, əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində yaşadığını bir daha əyani şəkildə göstərir.

Kollektiv üçün son illərin əlamətdar hadisələrindən biri de 2016-cı ildə ölkəmizdə "Multikulturalizm ili", Qusar rayonunun "Azərbaycanın folklor paytaxtı" elan olunmasıdır. Həmin il rayonda və Bakıda möhtəşəm görüşlər, folklor festivalları keçirildi. Festivala bir çox yerdən xalq kollektivi gəlmisdilər. "Ləzginka" rəqs ansamblının zəngin proqramlı çıxışları tamaşaçıları tərafından rəğbatla qarşılandı. Festivalda iştirak edən qonaqlar bir daha Azərbaycanda tolerantlıq, azsaylı xalqların mədəniyyətinə,

tarixinə, adət-ənənələrinə necə diqqatla yanaşıldığının şahidi oldular.

Rəqs kollektivi fəaliyyəti dövründə rəqs elementlərini mükəmməlləşdirmiş, onlara təzə nəfəs gətirmişdir. "Ləzginka" bayramlarda, şənlilik tədbirlərində olduğu kimi, çətin günlərdə də xalqın yanında olmadığı özünə borc bilir. Erməni cəlladlarına qarşı mübarizə apardığımız indiki dövrə ansambl dəfələrlə hərbi hissələrdə əsgərlər qarşısında çıxış edərək onları mağlubedməliyə çağrımız, qələbəyə ruhlandırılmışdır.

"Ləzginka" çalınır... Xoş melodiyaları ürəyimdə oynaq sözlərə, qadınla kəlmələrə, ritmik və dinamik misralara çevrilir:

*Ela bil Şah dağı haray qoparır,
Samur da kükrayıb coşub-daşıbdır.
Şeyx Şamil elləri çəkib aparır,
Süleyman nağması dağlar aşıbdır.*

*Ləzgi babaların xəncərləritək
Gör iti baxışlar na "qan" eyləyir.
Baxın cigitlərə, nəra çəkərək
Necə meydan sürür, cövlən eyləyir.*

*Döndü sərt qayalar tara, kamana,
Başında küləklər, yellər oynadı.
Sədəsi yayıldı Azərbaycana,
Obalar oynadı, ellər oynadı.*

*"Ləzginka" – toy-bayram, şənlilik həvəsi,
Bizim ruhumuza axıb dolubdur.
"Ləzginka" – xalqların həmrəylik səsi,
Çal, oyna, o, dostluq rəqsi olubdur.*

Hasan Xasiyev,

Qusar rayon Tarix-Diyarşunaslıq Muzeyinin elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü

